

**Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinin
5 dekabr 2008-ci il
İ-125 №-li əmri ilə təsdiq edilmişdir.**

Forma № 1S

**SİĞORTAÇININ (TƏKRARSİĞORTAÇININ) VƏ HÜQUQİ ŞƏXS SİĞORTA BROKERİNİN
MÜHASİBAT BALANSI (rüblük və illik)**

Sığortaçının (təkrarsığortaçının) və ya sığorta brokerinin adı: **" PAŞA Həyat Sığorta " ASC**

Hesabat dövrü : 2013-cü il

A K T İ V L Ə R	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
<i>manatla</i>		
I. UZUNMÜDDƏTLİ AKTİVLƏR		
Torpaq, tikili və avadanlıqlar	299817,47	395240,83
Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması		
Daşınmaz əmlaka investisiyalar		
Qeyri-maddi aktivlər	31526,53	28538,22
Təxirə salınmış vergi aktivləri		
Uzunmüddətli debitor borcları		
Uzunmüddətli maliyyə aktivləri:		
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri		
İştirak payı metodu ilə uçota alınmış investisiyalar		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair aktivlər		
Cəmi uzunmüddətli aktivlər	331344,00	423779,05
II. QISAMÜDDƏTLİ AKTİVLƏR		
Ehtiyatlar		
Debitor borcları:	1545594,37	3363831,55
birbaşa sığorta üzrə	822550,97	2360445,90
təkrarsığorta əməliyyatları üzrə :	0	44468,88
- təkrarsığortaçı üzrə		44468,88
- təkrarsığortalı üzrə		
asılı təşkilatlar üzrə		
büdcə üzrə		
iddia tələbləri üzrə		
işçi heyəti üzrə		
sığortalılara verilən borclar üzrə		
sair debitorlar	723043,40	958916,77
Pul vəsaitləri və onların ekvivalentləri:	27678647,25	47356260,61
kassa	3592,12	10231,86
hesablaşma hesabı	3372395,01	6919771,17
valyuta hesabı	209,94	2994,98

depozit hesablar	24291123,13	40401835,56
sair pul vəsaitləri	11327,05	21427,04
Qısamüddətli maliyyə aktivləri:	0	0
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri		
Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:	841568,71	429769,8
həyat sığortası sahəsi üzrə	841568,71	429769,8
qeyri-həyat sığortası sahəsi üzrə		
Sair qısamüddətli aktivlər:	146269,40	161304,92
gələcək hesabat dövrlərinin xərcləri	146269,40	161304,92
verilmiş avanslar		
təhtəl hesablar		
Sair aktivlər		
<i>Cəmi qısamüddətli aktivlər</i>	30212079,73	51311166,88
CƏMİ AKTİVLƏR	30543423,73	51734945,93

KAPİTAL VƏ ÖHDƏLİKLƏR	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I. KAPİTAL		
Ödənilmiş nominal (nizamnamə) kapitalı	15050000,00	25200000,00
Emissiya gəliri		
Geri alınmış kapital (səhmlər)		
Kapital ehtiyatları:	0	0
yeniədən qiymətləndirilmə üzrə ehtiyat		
digər kapital ehtiyatları		
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	3516673,86	8227698,48
Hesabat dövründə xalis mənfəət (zərər)		8070899,87
Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər		
Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	3516673,86	3156798,61
Elan edilmiş dividendlər		-3000000,00
<i>Cəmi kapital</i>	18566673,86	33427698,48
II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Sığorta ehtiyatları:	10723260,49	16813938,29
Həyat sığortası sahəsi üzrə :	10723260,49	16813938,29
Qeyri-həyat sığortası sahəsi üzrə:		
Qarşısızalma tədbirləri fondu		
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər		
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər		
Təxirəsalınmış vergi öhdəlikləri		
Kreditor borcları :	0	0
əməyin ödənilməsi üzrə		
büdcə üzrə		
sosial sığorta və təminat üzrə		
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditorlar		
Sair uzunmüddətli öhdəliklər:	175281,31	0
gələcək hesabat dövrünün gəlirləri		

alınmış avanslar	175281,31	
Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:	224206,88	3775,51
təkrarsığortaçı üzrə		
təkrarsığortalı üzrə	224206,88	3775,51
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər		
<i>Cəmi uzunmüddətli öhdəliklər</i>	11122748,68	16817713,8
III . QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər		
Qısamüddətli qiymətləndirilmiş öhdəliklər		
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		
Kreditor borcları:	849801,19	1417630,44
əməyin ödənilməsi üzrə		3000,00
büdcə üzrə	777157,61	1202688,90
sosial sığorta və təminat üzrə		
digər məcburi ödənişlər üzrə	5890,47	17187,73
asılı təşkilatlar üzrə		
sair kreditorlar	66753,11	194753,81
Sair qısamüddətli öhdəliklər:	4200,00	4200,00
gələcək hesabat dövrünün gəlirləri	4200,00	4200,00
alınmış avanslar		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər		67703,21
<i>Cəmi qısamüddətli öhdəliklər</i>	854001,19	1489533,65
<i>CƏMI ÖHDƏLİKLƏR</i>	11976749,87	18307247,45
CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR	30543423,73	51734945,93
Qeyd : Ödənilməsinə zəmanət verilmiş məbləğlərin cəmi*		

Forma № 2S

Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinin
5 dekabr 2008-ci il
İ-125 №-li əmri ilə təsdiq edilmişdir.

**SİĞORTAÇININ (TƏKRARSIĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SİĞORTA BROKERİNİN
MƏNFƏƏT və ZƏRƏRİ HAQQINDA HESABAT (rüblük və illik)**

Sığortaçının (təkrarsığortaçının) və ya sığorta brokerinin adı: **" PAŞA Həyat Sığorta " ASC**

Hesabat dövrü : 2013-cü il

ilin əvvəlindən artan yekunla

manatla

Gəlirlər	Məbləğ
Əsas əməliyyat gəliri:	19621768,74
birbaşa sığorta üzrə sığorta haqları	19062527,02
təkrarsığorta üzrə təkrarsığorta haqları	594,29
sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə	327016,30
təkrarsığortaya verilmiş müqavilələr üzrə komissyon muzdlar üzrə	231631,13
Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)	-6502476,71
İnvestisiya gəlirləri üzrə	2857098,51
Subroqasiya gəlirləri	
Sair gəlirlər	33221,22
CƏMİ GƏLİRLƏR	16009611,76
Xərclər	
Əsas əməliyyat xərcləri:	2135672,37
sığorta ödənişləri və sığorta məbləğləri üzrə	1046812,34
qaytarılan sığorta haqları üzrə	14962,34
tənzimləmə xərcləri	
təkrarsığortaya verilmiş sığorta haqları üzrə	1073897,69
qarşısız alınma tədbirləri fonduna ayırmalar üzrə	
sığorta fəaliyyəti üzrə sair xərclər	
İşlərin aparılması xərcləri	3728388,42
Sair xərclər	
CƏMİ XƏRCLƏR	5864060,79
Maliyyə mənfəəti (zərəri)	10145550,97
Mənfəətin nizamnamə kapitalna yönəldilən hissəsi	
Vergiqoyulmadan əvvəl mənfəət (zərər)	10145550,97
Mənfəət vergisi	2074651,10
Hesabat dövründə xalis mənfəət (zərər)	8070899,87